

Ermənilərin Naxçıvanda törətdikləri soyqırımları

Azərbaycanlıların 1918-ci il mart soyqırımı bəşər tarixinə ən qanlı və misli görünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı kimi düşməndür. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.

XIX əsrden başlayaraq ermənilər Cənubi Qafqazda işgalçılıq niyyətlərini həyata keçirmek və tarixi torpaqlarımız hesabına "böyük Ermənistən" xüyüsünü reallaşdırmaq üçün ardıcıl olaraq ister hərbi, isterse də ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri törətmışlər.

"Böyük Ermənistən" yaratmaq xüyüsündən ruhlanan erməni qəsbəkarları XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə azərbaycanlılar qarşı açıq şəkildə genişmiyyəslə qanlı aksiyalar heyata keçirmişlər. Ermənilər tərəfindən Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistən ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi dağdırılmış, yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Həmin dövrə Bakı, Gəncə, Dəstəfur (indi Daşkəsən), Şamaxı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlardır, talanlar törədilmiş, minlərlə soydaşımız yurdlarından didərgin salınmış, yüzlərlə Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur.

Tarixi romanlar müəllifi, yazıçı Məmməd Səid Ordubadi "Qanlı illər", Mir Möhsün Nəvvab "1905-1906-ci illərdə erməni-müsəlman davası" kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin kitablar dövrün mətbü nəşrləri, şahidlərin ifadələri və məktubları əsasında hazırlanmışdır.

1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətləri başlanmışdır. Onların Naxçıvanda törətdikləri qırğınlardır Ordubad, Yayçı, Cəhri, Şıxməhmed, Kültəpə, Əliabad, Çəşməbəsar, Tivi, Tumbul və onlarca başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarnı tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarда 85 dükan, 75 anbar və başqa tikililər məhv edilmişdir. Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmüş İrəvan gene-

ral-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra - dekabrın 2-də ora yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.

Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri tekzib olunmaz faktlarla təsdiq edir ki, erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmışlər. Naxçıvan ərazisi türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmiş, heç kimə rəhm etməmişdilər.

1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz silahlıları ilə Culfa bölgəsinin Yayçı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düləlün, Yayçı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir səra kəndləri işgal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdb viran qoymuş, əhalisinin əksəriyətini vəhşicəsinə öldürmişdər.

Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerleşən Yayçı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yayçı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır.

Yayçı hadisələri ilə bağlı Nehrəm kənd sakini Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adına göndərdiyi məktubunda yazılırdı: "Məlum edirəm ki, Andranikin dəstəsi İrandan Araz körpüsündən keçərək Yayçı kəndine girmiş, həmin kənd əhalisini qılıncdan keçirərək kəndi tar-mar etmişdir. Camaldın və Ərəzin kövşəninə erməni



qoşunları dolubdur. Lazımı sərəncam vermekdən öteri xəber edirəm ki, Nehrəm kəndi qorxu içindədir".

Bundan əlavə, Andranikin dəstələri Naxçıvan şəhərinə də hücum etmişlər. Uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə Sirab dərəsi adlanan yerdə qanlı qətlər törətmış, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Ermənilər həmin vaxt yaxın ərazilərdən Sirab kəndində pənah gətirmiş və kənddəki 3 məscid-də gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağdırılmış, minlərlə insanın həyatına son qoyulmuşdur.

Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı 2 il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işgal olunmasına imkan verməmişlər.

1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdikləriii şücaəti belə xarakterizə etmişdir: "İgid naxçıvanlılar, şərurlular və vədibasarlılar bu məsələni öz-

ləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırıldılar". Ümumiyyətə, ister 1905-1907-ci illərdə, ister 1918-1920-ci illərdə, ister ən əsrin 90-cı illərindən başlayaraq erməni quldur dəstələri Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvana da hücumlar təşkil

edərək xeyli sayıda qanlı cinayətlər törətmışlər.

1920-ci ilin yay aylarında erməni silahlı qüvvələri Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətində dinc əhaliyə qarşı ağlaşımz zorakılıqlar və vəhşiliklər etmişlər. Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 8 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəste yatağındaca yandırılmış, 816 qacqın Arazda boğulmuş, 160 nəfər Cənubi Azərbaycana keçərək orada evsiz-eşiksiz qalmışdı. Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəsi ilə öldürülmiş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi. Dərələyəzdə 74, Şərur və Şahtaxtında 76 kənd yandırılmışdı. Şərurda 810 nəfər xəste qətlə yetirilmiş, 114 qadın əsir götürülmüş, 72 nəfər top atəsi ilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdü. Şahtaxtında isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəste güllələnmışdı. Büttövlükde 1918-1921-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73 min 727 nəfər müsəlman əhalisini vəhşicəsinə qətlə yetirmişlər və s.

Bu kimi hadisələrin əsl mahiyəti Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmando göstərilmiş, ermənilərin xalqımıza qarşı əsrlərboyu apardıqları soyqırımı siyasəti dərin-dən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir.

Azərbaycan tarixinə gur işq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcək. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilməsi əsrlərboyu xalqımıza qarşı törədilmiş bu qanlı cinayətləri unutma-maq və bir daha yaşamamaq üçündür.

**Rəhman SALMANLI,
"Azərbaycan"**